

PARİSDƏ FRANSIZ RƏSSAMININ “XOCALI GECƏSİ” SƏRGİSİNİN VERNİSAJI KEÇİRİLMİŞDİR

Sərgidə rəsm əsərləri ilə yanaşı, qanlı faciə ilə bağlı fotolar da nümayiş etdirilmişdir



Fevralın 26-da Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə fransız rəssamı Reno Baltzinjerin Xocalı faciəsinə həsr etdiyi rəsm əsərlərindən ibarət “Xocalı faciəsi” sərgisinin vernisajı keçirilmişdir. Sərginin açılış mərasimində səfir Elçin Əmirbəyov çıxış edərək iştirakçıların nəzərinə çatdırmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apanan Ermənistan ölkəmizin tarixi ərazisinin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlıni ata-baba

yurdlarından silah gücünə çıxarmışdır. 1992-ci ildə bəşəriyyətə qarşı yönələn və silahsız Xocalı sakinlərinə qəddarcasına divan tutan silahlı erməni dəstələrinə rəhbərlik edən Serj Sərkisyan bu gün Ermənistan prezidenti kürsüsündə əyləşmişdir. Xocalıya qarşı soyqırımı aktını törədənlər ədalət məhkəməsi qarşısında dayanmalıdırlar. Beynəlxalq ictimaiyyət buna siyasi qiymət verməlidir. Xocalı soyqırımı heç zaman unudulmayacaqdır.

Səfir həyatdan vaxtsız gedən Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Hüq Baltzinjerin Azərbaycanı Fransada tanımaq istəyinin qardaşı Reno Baltzinjerin tərəfindən davam etdirildiyini vurğulamışdır.


Fransada işgüzar səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abbasov, senator Natali Gule, Sorbon Universitetinin doktorantı Leyla Cəfərova mərasimdə çıxış etmişlər.

Sərgi tamaşaçılarda böyük maraq doğurmuşdur.




“OSKAR” MÜKAFATININ 85-Cİ TƏQDİMAT MƏRASİMİ

Fevralın 24-də ABŞ-ın Los-Anceles şəhərində Amerika Kino Akademiyası 2012-ci ilin ən yaxşı filmləri və aktyorlarını müəyyənləşdirmişdir



Rejissor və aktyor Ben Afflekin quruluş verdiyi “Arqo” filmi “Ən yaxşı film” nominasiyasında birinciliyi əldə etmişdir. “Xarici dildə ən yaxşı film” nominasiyasında avstriyalı rejissor Mixael Hanekenin quruluş verdiyi “Amour” (“Sevgi”) filmi “Oskar” mükafatına layiq görülmüşdür.

2012-ci ilin “Ən yaxşı kino aktyoru” nominasiyasında “Linkoln” filmində ABŞ Prezidenti Avraam Linkoln rolunu oynayan Daniel Dey-Luis, “Ən yaxşı aktrisa” nominasiyasında isə “Sevdiyim oğlan dəlidir” filmində çəkilən Cennifer Lourens “Oskar” mükafatı almışlar.



“MƏN BƏŞƏR DOSTU BİR İNSANAM”

M.F.Axundzadə haqqında yazılar toplusu kitabı nəşr olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzi (ŞREM) tərəfindən nəşr olunmuş kitabın tərtibçiləri ŞREM-in direktoru, professor Zəkəriyyə Əlizadə və professor Qüdrət Əbdülsəlimzadə, elmi redaktoru isə professor Ədalət Tahirzadədir.

“Apostrof” nəşriyyatında çapdan çıxmış kitabda bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə dair fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan M.F.Axundzadə haqqında ətraflı məlumat verilir.

Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



GÖYÇAYDA 725 YAŞI OLAN KİTAB SAXLANILIR

Göyçay rayonunda 20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitabları toplamaqla məşğul olan Ruslan Məmmədov son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirmişdir



Ruslan Məmmədov AzərTAc-a bildirmişdir ki, öz evində yaratdığı kitabxanada 2 minə yaxın qədim əlyazmalar, müxtəlif əsrlərdə çap olunmuş kitablar və müasir ədəbiyyat nümunələri mühafizə olunur. Onlar arasındakı ən qədim kitabın 725 yaşı vardır. Ərəbcə olan əlyazma “Qurani-Kərim”in təfsiridir.

Kitabxanada Əssar Təbrizinin “Məhr və Müştəri” əlyazmasının 420, “İmam Birqivinin risaləsinin şərh” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının 100 yaşı vardır.

“Məhr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü Azərbaycan Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır.

Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü kitabın uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı vardır. Kitabxanada, ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlanılır. Ruslan Məmmədov qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. O, öz evində kitabların üzünü yenidən cildləyir, səhifələrini müxtəlif üsullarla bərpa edir.

Ruslan Məmmədov müxtəlif sahələrə aid kitablarla yanaşı,

qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. O, bu günədək 200-ə yaxın belə qədim əşya toplamışdır. Ruslan Məmmədov qədim kitabları, əsginaz və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan topladığını bildirmişdir.

Şəxsi kitabxanasını və muzeyini daha da zənginləşdirəcəyini bildirən Ruslan Məmmədov onun kitab və eksponatları ilə tanış olmaq istəyənlərə hər zaman şərait yaratdığını demişdir.



11 YAŞLI HƏMYERLİMİZİN ADI RUSİYADA QIZIL FONDA SALINDI



Rusiyada yaşayan həmyerlimiz vokal və skripka ifaçısı, 11 yaşlı Əli Muradovun ifası bu ölkənin Qızıl fonduna daxil edilib. Lent.az-ın məlumatına görə, həmyerlimiz indiyədək qalib olduğu beynəlxalq müsabiqələrə görə təltif edilib və onun adı Qızıl fonda daxil edilib. Bu fonda adı düşün ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.


Bundan başqa, 11 yaşlı həmyerlimizin adı əlaçı şagirdlərin daxil edildiyi "Medalist"lər qrupuna da salınıb. Bu münasibətlə təntənəli and içmə mərasimi keçirilib, həmyerlimizə xüsusi medal verilib.

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov Beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O,

Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən Beynəlxalq müsabiqələrdə və Qala-konsertlərdə iştirak edib. Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli "El festival De Mar Y Sol" festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.

ERMƏNİLİYİN MAHİYYƏTİNİ İFŞA EDƏN KİTAB

"Qara xaç yürüşü-genosid" kitabı erməniliyin mahiyyətini ifşa edən sanballı tədqiqat əsəridir



Ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri faciələrdən bəhs edən növbəti kitab "Qara xaç yürüşü-genosid" adlanır.

"Zərdabi LTD" MMC nəşriyyat-poliqrafiya müəssisəsində çap edilmiş kitab gənc nəslin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədi ilə qələmə alınmışdır.

AzərTAC xəbər verir ki, tədqiqatçı, Qarabağ müharibəsi veteranı Etibar Məmmədli və Elxan Yaqubov tərəfindən yazılmış bu kitabda ermənilərin Azərbaycan və bütün türk-müsəlman dünyasına qarşı terrorçuluq və işğalçılıq fəaliyyətlərinin səbəbləri, mənə və məqsədləri geniş təhlil edilmişdir.

Azərbaycan və türkiyəli alimlərin elmi məsləhətləri ilə işıq üzü görün əsərin yaxın gələcəkdə beş dilə tərcümə olunması nəzərdə tutulmuşdur.

Nəşrə Bakı İslam Universitetinin rektoru, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Hacı Sabir Həsəni "Ön söz" yazmışdır.

Kitabın tarixi və coğrafi miqyası çox böyükdür. Burada yer alan "Qara xaç yürüşü - 200 illik savaş", "Erməniliyin mənşəyi haqqında", "Erməni terror təşkilatları",

"Azərbaycan mədəniyyətinə qarşı erməni vandalizmi" və digər başlıqlı yazılar dolğun və tarixi faktlarla zəngindir.

AZƏRBAYCAN RƏSSAMLARININ ƏSƏRLƏRİ “SOTHEBY” SATIŞ - SƏRGİSİNDƏ

Böyük Britaniyanın məşhur “Sotheby” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdir

Avrasiya Təbii Sərvətlər Korporasiyasının (ENRC) dəstəyi ilə gerçəkləşən sərgi martın 4-də Londonda, “Sotheby”nin Nyu-Bond küçəsindəki zalında açılmışdır.

“Yol ayrıcında” adlı sərgi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ustad rəssamlarının əsərlərindən təşkil olunmuş ilk belə tədbirdir.

Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrə dək olan dövrü əhatə edən incəsənət nümunələri nümayiş olunur. Ümumilikdə 47 əsərin satışa çıxarıldığı sərgidə qiymətlər 3 min dollardan 500 min dollar arasında dəyişir.

Sərginin kuratoru, “Sotheby”nin rus incəsənəti şöbəsinin mütəxəssisi Suad Qarayevadır.



“Yol ayrıcında” satış-sərgisində Azərbaycanın tanınmış rəssamlarından Tahir Salahov, Toğrul Nərimanbəyov, Mirnadir Zeynalov, Cavad Mircavadov, Əşrəf Murad, Faiq Əhməd, Altay Sadıqzadə, Aydan Salahova, Mahmud Rüstəmov və Rasim Babayevin əsərləri nümayiş olunur.


Dünya şöhrətli fırça ustası, SSRİ Xalq Rəssamı Tahir Salahovun yaradıcılığında portret janrı mühüm yer tutur. Sərgidə rəssamın 1987-ci ildə yağlı boya ilə çəkdiyi “Dmitri Şostakoviçin portreti” təqdim edilir.

Satış-sərgidə təmsil olunan azərbaycanlı rəssam Aydan Salahova AzərTAC-a müsahibəsində demişdir ki, Azərbaycanın zəngin incəsənətinin beynəlxalq aləmdə tanınması qürurvericidir. Rəssam bildirmişdir ki, ölkəmizin incəsənətinin beynəlxalq sərgilərdə təmsil olunması və Azərbaycanın

beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi təqdirəlayiqdir. İncəsənətimizi tanımağa başlayan insanlar ona böyük maraq göstərirlər. Bu, həm ölkəmiz, həm də incəsənətimizi təmsil edən insanlar üçün böyük fəxrdir. Satış-sərgidə təmsil olunan digər azərbaycanlı rəssam Faiq Əhməd AzərTAC-a müsahibəsində demişdir ki, dünya ictimaiyyətinin Azərbaycan incəsənətinə marağı getdikcə artır. O, qeyd etmişdir ki, beynəlxalq sərgilərdə Azərbaycanın məşhur rəssamlarının təmsil olunması ölkəmizin incəsənətinə olan böyük marağı göstərir. “Yol ayrıcında” sərgisində iştirak edən insanlar Böyük Britaniyanın və dünyanın nüfuzlu rəssamları və qalereyaların sahibləridir. Bu insanlar, bu cür sərgilərdə ölkəmizin zəngin incəsənətinin olduğunu dərk edir və böyük maraq göstərirlər.

Satış-sərgidə, həmçinin Gürcüstandan Avto Varazi, Qazaxıstandan Almagül Menlibayeva, Özbəkistandan Camol Usmanov, Qırğızıstandan Alimcan Jorobayev və başqalarının əsərləri yer almışdır.

“Sotheby” 1744-cü ildən sənət əsərləri kolleksiyaçıları öz ətrafında cəmləşdirir. O, dünyanın ilk beynəlxalq hərrac evidir. Bu gün “Sotheby” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərracları təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.



*Orxan İsmayilov,
AzərTAC-ın xüsusi müxbiri
London
04. 03. 2013*